


Uşaqqlar üçün Müqəddəs Kitab  
təqdim edir



İmanlılar Cəmiyyətinin  
Yaranması



Müəllif: Edward Hughes  
İllüstrasiya edən: Janie Forest  
Uyğunlaşdırın: Ruth Klassen  
Alastair Paterson  
Tərcümə edən: Günay Əsədova  
Təqdim edən: Bible for Children  
[www.M1914.org](http://www.M1914.org)

BFC  
PO Box 3  
Winnipeg, MB R3C 2G1  
Canada

©2020 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini  
çıxarda bilmək hüququna maliksiniz.



İsa öləndə Onun vahiməyə düşmüş şagirdləri gizləndilər. İsa ölümlər arasında diriləndən sonra O, Özünü şagirdlərinə göstərdi. İsa sağ idi! Ancaq İsa onları tərək etməyə, Göylərə, Allahla, Öz Atası ilə həmişə yaşadığı yerə qayıtmağa hazırlaşdı.






Getməzdən əvvəl İsa Öz  
şagirdlərinə onlara Təsəlli  
Verəni və onların yardımçısı olmaq üçün  
Allahın Ruhunu göndərəcəyini vəd etdi.



Bu hadisə bu cür baş verdi. Təqribən İsanın 120 şagirdi birlikdə evdə dua edirdilər. Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü.




Alov kimi dillərə parçalanaraq, onların hər birinin üstünə  
nə isə düşdü. Onların hamısı, İsanın vəd etdiyi kimi,  
Müqəddəs Ruhla doldu!



İsanın şagirdləri küçədə heç vaxt öyrənmədikləri dillərdə danışdılar. Yerusəlimə gələn əcnəbilər şagirdlərin Allahın gözəl işləri haqqında danışdıqlarını bir çox dillərdə eşitdilər. Onlar heyrətləndilər və soruşdular: “Bu nədir?” Digərləri lağ etdilər:

“Onlar şirin şərab içib sərxoş olublar”.



Ancaq Peter dedi: “Bunlar sərxoş deyillər... bu, Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilənlərdir...” Sonra Peter onlara xatırlatdı ki, uzun illər əvvəl Allah insanlara xeyir-dua vermək və kömək etmək üçün Müqəddəs Ruhu göndərəcəyini vəd etmişdi.






Peter xalqa dedi ki, onlar öz günahlarından dönməli və İsa Məsihin ismi ilə vəftiz olmalıdırlar. Peter dedi: “... və onda siz bəxşiş olaraq Müqəddəs Ruh alacaqsınız”. Təqribən 3000 adam itaət etdi. Onlar İsayə ibadət edənlər kimi şagirdlərə qoşuldular. Vaxt keçdikcə daha çox adam

Allahın Müqəddəs Ruh gələn günü yaratdığı imanlı cəmiyyətinə əlavə olundu.

3000



Müqəddəs Ruh Öz qüdrətini  
Allahın xalqının həyatına  
gətirdi. Bir gün Peter və Yəhya  
dua saatında birlikdə məbədə  
getdilər. Şikəst dilənçi məbədin  
giriş qapısında oturmuşdu.  
O, Peter və Yəhyadan  
pul istədi.





Onda Peter dedi: “Nə qızılım, nə də gümüşüm var ki, sənə verim. Nəyim varsa, sənə onu verirəm. Nazaretli İsa Məsihin adı ilə qalx, gəz”. Sonra onun sağ əlindən tutub onu qaldırdı. Bu kişinin topuqları və ayaqları dərhal qüvvət aldı. Atılarına ayağa qalxdı və yeriməyə başladı. Qaçıb tullana-tullana, Allaha həmd edərək onlarla bərabər məbədə girdi.




Toplaşan bütün xalq bu möcüzəyə heyrətləndi. Peter onlara şikəst adama şəfa verən qüvvənin özünün yox, lakin Allahın qüvvəsinin olduğunu dedi. Peter bu Yəhudilərə Allahın

İsanı ölülərdən diriltiyini xatırladanda məbəd rəhbərləri qəzəblə Peter və Yəhyanı tutdular və onları zindana atdılar. Buna baxmayaraq, 5000 adam İsayə iman etdi.



Ertəsi gün Peter və Yəhya Ali Şuranın qarşısında durdu. Rəhbərlər soruşdular: “Siz bunu hansı qüvvə ilə, kimin adı ilə edirsiniz?” Müqəddəs Ruhla dolaraq Peter cəsarətlə cavab verdi: “... Sizin çarmıxa çəkdiyiniz, Allahın ölülərdən diriltiyi Nazaretli İsa Məsihin ismi ilə bu adam sizin önünüzdə sağlam durur”.







Peter cəsərətlə davam etdi: “... Səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq”. Xalqın İsayaya inanmasını istəməyərək, rəhbərlər Peter və Yəhyaya hədə-qorxu gəldilər. “Bundan sonra siz İsanın ismi ilə heç bir adama danışmamalısınız”.



Peter bir dəfə İsanı müdafiə etməyə qorxmuşdu. Ancaq bu, Müqəddəs Ruh gəlməzdən əvvəl olmuşdu. İndi isə heç kim onu qorxuda bilməzdi. Peter və Yəhya cavab verdilər: “Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur? Axı eşidib- gördüklərimizi deməyə bilmərik”.



Onları  
hədələyəndən  
sonra rəhbərlər Peter  
və Yəhyanı buraxdılar.  
Allahın cəsəətli  
xidmətçiləri həbs və  
məhkəmə haqqında  
bütün olanları öz  
yoldaşlarına danışdılar.  
Sonra onların gözəl dua  
və mədh toplantısı oldu.  
Allahın Ruhu yenidən Öz  
xalqını qüdrətlə doldurdu  
və kiçik imanlı cəmiyyəti  
daha da böyüdü.





İmanlılar Cəmiyyətinin Yaranması


Allahın Sözü, Müqəddəs Kitabdan  
olan bir hekayədir

Həvarilərin İşləri 1-4

“Kəlamının açıqlanması nur saçır”.

Məzmur 119:130





55

60



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

**Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16**

